

Qanı ile əbədiyyət cümlesi yazdı

1993-cü ilin 17 iyununda Şamaxı rayonunun Çarhan kəndində Səxavətlə Bahar xanımın ailəsində Möhsün və Emildən sonra 3-cü oğul övladları dünyaya gəldi. Adını Elvin qoyub, təleyini Allaha ismarladılar. O, həm də evin ailənin sonbeşiyi oldu. Xalqımızın düşüncəsində sonbeşik həmişə əziz tutulur, ata yurdunun davamçısı kimi ona "son beşiyim - evim-eşiyim" deyə ata mülkünü bağışlayılar.

Beləcə, Elvin ailənin son beşiyi kimi valideynləri və qardaşları tərəfindən həmişə sevildi, əzizləndi. Lakin o da özünü ailə üzvlərinə sevdirməyi bacarırdı. Anası Bahar xanımla söhbət zamanı deyir ki, baxmayaraq ki, Elvin sonbeşik övladımız idı, o özünü ərköyün aparır, evdə bizə qarşı çox ailəcanlı, qayğıkeş bir övlad kimi aparırdı. Çox qoçaq və qorxmaz bir uşaq idi. Həqiqəti söyləməkdən çəkinməyən, ölümün gözünə dik baxmayı bacaran diribaş uşaq idi. Ondan



hələ heç vaxt heç kim inciməmişdi...

Ailələri Bakı şəhərinə köçdüyündən, Elvin 1999-2010-cu illərdə Xətai rayonundakı 56 sayılı orta məktəbdə təhsil aldı. Daha sonra BDU-nun nəzdindəki kollecdə dizaynerlik kursunda oxudu. Eyni zamanda o, orta məktəbdə idmanın cüdo növü ilə müntəzəm maşğul olduğundan, respublika miqyaslı yarışlarda iştirak etmişdi, 2-ci və 3-cü yerləri qazanmışdı.

Anası Bahar xanım söhbətinə davam edib deyir ki, özü dizayner olduğundan, kompüterdə özü öz səkillərinə müxtəlif cür dizayn verirdi. Baxmayaraq ki, şəhərə köçmüsdük, kəndə, el-obaya, adət-ənənələrimizə çox bağlıydı balam. Həmişə deyərdi ki, mən özümə kənddə toy eləyəcəyəm, özü də 3 gün toy vurduracağam. Arzusu ürəyində getdi balamın.

Elvin çox vətənpərvər oğul idı. Elə bu duyusuna görə də 2-ci Qarabağ müharibəsi başlayanda könülü döyüslərə yollanır. Anasına üz tutub deyir ki, ana, görərsən torpaqlarımızı yağı düşmənlərdən necə alacaq. Haqqını halal elə, hər şeyə hazır ol, - deyir.

Anası deyir ki, Füzuli işğaldan azad olunanda necə sevincək idi, telefonla sevinə-sevinə dedi ki, ana, Füzulinin düşmənlərdən geri aldıq. Onda mən də ona dedim ki, burda Bakıda buna görə çox böyük atəsfəşanlıq edirlər, bayraqlarımız əllerde küçələrə axışib şadlıq edirlər. Cavabında dedi ki, qoy onlara gəlsinlər Qarabağa döyüşə.

Düşmənlərin axırına çıxacaqıq tezliklə...

Bəli, bax belə bir istiqanlı, vətənpərvər oğul idı Elvin. Özünü vətən yolunda odlara-alovlara atmaqdan azacıq da olsa belə qırpinib-çəkinmirdi. Müharibənin son gününə kimi inamlı-təpərlə döyüşdü düşmənlərlə. Döyüşün sonuncu günü - noyabrın 8-də Xocavənd uğrunda gedən qanlı döyüşlərdə Elvin Abasov ağır yaralanıb komaya düşdü.

Onu ağır vəziyyətdə xəstəxanaya gətirdilər. 2 həftə amansız ölümlə mübarizə apardı. 2020-ci ilin 22 noyabrında şəhidliyə qovuşan Elvin Abasovu doğulduğu rayonda - Şamaxı şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldılar.

Elvin Səxavət oğlu Abasovun vətən yolundakı hərbi şücaətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Gözəl bir deyim var: "Həyat bir cümlədir, nə qədər uzatsan da,

nöqtəsi qoyulur. Çalış ki, qurduğun cümlə mənalı olsun". Şəhid Elvin Abasov yaşadığı 27 illik nakam həyatına çox dərin mənalı cümlə kimi son qoymağə nail oldu. Həmin dərin mənalı cümləni o vətənimizin azadlığı uğrunda gedən qanlı-qadəli döyüşlərdə özünün cəsarət, şücaət adlı qələmindən sözülen müqəddəs şəhid qanı adlı mürəkkəbdir ki, heç vaxt silinməyəcək.

Bu gündü və gələcək nəsillərin gözü və könlünü, düşüncəsinə oxşayacaq əbədiyyətar cümlə kimi hər zaman oxunacaq və danışılacaq, dillərdə əbədi dastana döncək şəhid Elvin Səxavət oğlu Abasovun mənalı və nəsillərə nümunə olan qiymətli, mənalı ömrə yolu...

Bəli, hamımıza nəsib olan cisməni ömrə yolu o, hamidan fərqli şəkildə ürəklərdə qalaraq, yaddaşlara əbədi həkk olunan mənalı bir cümləyə çevirərək əbədiyyətarlıq qazandırıdı özünə.

Şakir Əlif oğlu Albalıyev